

**“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə**

**AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI**

“Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin [2016-cı il 9 avqust tarixli 1009 nömrəli](#) Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

“Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

**Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə**

Bakı şəhəri, 4 dekabr 2017-ci il

№ 527

Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
2017-ci il 4 dekabr tarixli 527 nömrəli qərarı ilə  
təsdiq edilmişdir.

## **Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında**

### **ƏSASNAMƏ**

#### **1. Ümumi müddəalar**

1.1. "Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası haqqında Əsasnamə" (bundan sonra – Əsasnamə) "Elm haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır.

1.2. Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası (bundan sonra - Şura) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən yaradılır və ictimai əsaslarla fəaliyyət göstərir.

1.3. Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şura Bakı şəhərində yerləşir.

#### **2. Şuranın vəzifələri**

2.1. Şuranın əsas vəzifələri aşağıdakılardır:

2.1.1. ölkədə aparılan elmi tədqiqat işlərini əlaqələndirmək, təkrarçılığı aradan qaldırmaq;

2.1.2. müxtəlif elmi strukturları birgə elmi tədqiqatlara cəlb etmək;

2.1.3. fundamental və tətbiqi tədqiqatların, sahələrarası elmi-texniki proqramların həyata keçirilməsinə nəzarəti təmin etmək, onların nəticələrinin və səmərəliliyinin yüksəldilməsini təmin etmək;

2.1.4. elmi-texniki tərəqqinin yeni istiqamətlərini müəyyən etmək və onların həyata keçirilməsi üçün elmi zəmin yaratmaq;

2.1.5. elmi-texniki və sosial-iqtisadi tərəqqinin mühüm problemləri üzrə elmi tədqiqatların aparılmasını təşkil etmək;

2.1.6. elm və texnikanın nailiyyətlərinin təcrübədə istifadə edilməsinə köməklik göstərmək;

2.1.7. "Elmi kadrlar", "Elmi problemlər", "Elmi müəssisə və təşkilatlar", "Dissertasiyalar", "Elmi hesabatlar" və digər müxtəlif təyinatlı informasiya sistemlərini yaratmaq və onların başqa elektron sistemlərə inteqrasiyasını təmin etmək;

2.1.8. Şuranın və elmi problemlər üzrə elmi şuraların veb-saytlarını yaratmaq və onların idarə olunmasını təmin etmək;

2.1.9. elmin cari vəziyyəti haqqında bülletenlər, məlumatlar hazırlamaq, onları ictimaiyyətə və aidiyyəti qurumlara təqdim etmək;

2.1.10. Azərbaycan alimlərinin beynəlxalq layihələrdə iştirakını təşviq və təmin etmək;

2.1.11. ölkə və beynəlxalq səviyyəli elmmetrik təhlillər aparmaq və onların nəticələri əsasında müvafiq təkliflər hazırlamaq;

2.1.12. müxtəlif səviyyələrdə elmi fəaliyyətin qiymətləndirilməsi üçün müasir üsullar işləyib hazırlamaq və təsdiq etmək;

2.1.13. tədqiqatların maliyyələşdirilməsi mexanizminin təkmilləşdirilməsi barədə təkliflər hazırlamaq;

2.1.14. elmi fəaliyyətin stimullaşdırılması üçün təkliflər hazırlamaq.

### **3. Şuranın fəaliyyət istiqamətləri**

3.1. Şuranın fəaliyyət istiqamətləri aşağıdakılardır:

3.1.1. ölkədə təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində fundamental və tətbiqi tədqiqatların istiqamətlərinin və əsas problemlərinin müəyyənəşdirilməsi, bu istiqamətlər üzrə tədqiqatların həyata keçirilməsinə nəzarət edilməsi;

3.1.2. elmi müəssisə və təşkilatların təklifləri əsasında elmi tədqiqat işlərinin cari və uzunmüddətli planlarının hazırlanmasının təşkil edilməsi;

3.1.3. mühüm elmi-texniki problemlərin həlli, elm və texnikanın nailiyyətlərinin geniş tətbiq edilməsi üçün vacib işlərin planlarının və kompleks tədbirlərin hazırlanması və onların təsdiq edilməsi;

3.1.4. elmi tədqiqat işlərinin icra vəziyyətinin təhlili və tədqiqatların elm sahələri və problemlər üzrə inkişafının üstün istiqamətlərinin müəyyən edilməsi;

3.1.5. əsas istiqamətlər və problemlər üzrə elmi tədqiqatların yerinə yetirilməsi və onların inkişafı ilə bağlı məsələlərin müzakirəsi;

3.1.6. elmi işlərin planlaşdırılması və əlaqələndirilməsi sahəsində dünya təcrübəsinin öyrənilməsi və tətbiqi;

3.1.7. elmi istiqamətlərə və həmin istiqamətlərə aid elmi problemlər üzrə elmi şuraların fəaliyyətinə elmi-metodiki rəhbərliyin həyata keçirilməsi;

3.1.8. elmi tədqiqatların maliyyə və maddi-texniki təminatının mənbələrinin və vasitələrinin müəyyən edilməsi.

3.2. Şura elmi tədqiqat işlərinin əlaqələndirilməsinə, ayrı-ayrı elmi problemlərə, həmçinin elmi tədqiqat işlərinin yerinə yetirilməsinin yekun nəticələrinə və onların tətbiqinə həsr olunmuş simpoziumların, konfransların, seminarların və sessiyaların keçirilməsini təşkil edir.

### **4. Şuranın hüquqları**

4.1. Şuranın aşağıdakı hüquqları vardır:

4.1.1. elmi müəssisə və təşkilatların elmi tədqiqat işlərini ölkənin sosial-iqtisadi inkişafının mühüm problemlərinə, istehsalatın səmərəliliyinin yüksəldilməsinə, ölkənin

təhlükəsizliyinin və müdafiəsinin möhkəmləndirilməsinə, innovativ və müvafiq sahibkarlıq fəaliyyətinə doğru istiqamətləndirmək;

4.1.2. elmi müəssisə və təşkilatlarda işlənən elmi problemlər, onların həlli ilə bağlı mühüm sahələr üzrə tətbiq planları barədə hesabatları və məruzələri dinləmək, müvafiq qərarlar qəbul etmək;

4.1.3. elmi tədqiqat işlərinin planlarına yenidən baxılması, həmin planların yerinə yetirilməsi, icra müddətinin dəyişdirilməsi, aktual olmayan tədqiqatların plandan çıxarılması haqqında qərar qəbul etmək;

4.1.4. elmi müəssisə və təşkilatlar, alimlər və gənclər arasında müxtəlif nominasiyalar üzrə müsabiqələri təşkil etmək;

4.1.5. elmin maliyyələşdirilməsi üzrə səmərəli təkliflər hazırlamaq və müvafiq dövlət qurumlarına təqdim etmək;

4.1.6. elmi fəaliyyətin normativ hüquqi bazasının təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

4.1.7. elmi müəssisə və təşkilatlarda yeni elmi tədqiqat laboratoriyalarının yaradılmasına dair təkliflər hazırlamaq;

4.1.8. elmi müəssisə və təşkilatlarda elmi tədqiqat laboratoriyalarının işlərinin istiqamətini müəyyən etmək, elmi tədqiqatlarda təkrarçılığı aradan qaldırmaq;

4.1.9. elmi ideyaların ali təhsil qurumlarının və elmi müəssisələrin profilinə uyğun olaraq innovasiya və sahibkarlıq sahələrinə istiqamətləndirmək;

4.1.10. elmi müəssisə və təşkilatlardan təbiət, texnika, humanitar və ictimai elmlər sahəsində elmi tədqiqat işlərinin planlarına, sahələrarası elmi-texniki proqramlara dair təkliflər, onların yerinə yetirilməsi haqqında hesabatlar, əlaqələndirilən proqramlara dair zəruri məlumatlar almaq;

4.1.11. elmi müəssisə və təşkilatlardan mühüm elmi tədqiqat işləri və onların nəticələrindən təcrübədə istifadə edilməsi haqqında məlumatlar almaq.

## **5. Şuranın fəaliyyətinin təşkili**

5.1. Şuranın 15 nəfərdən ibarət tərkibi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir.

5.2. Şuranın sədri:

5.2.1. Şuranın işini təşkil edir;

5.2.2. Şuranın illik fəaliyyət planını təsdiq edir;

5.2.3. Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclasları çağırır və onlara sədrlik edir;

5.2.4. Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirləri həyata keçirir.

5.3. Şuranın iclasları ildə 2 dəfədən az olmayaraq keçirilir. Şura üzvlərinin üçdə ikisi iştirak etdikdə, Şura səlahiyyətli hesab edilir. Şuranın qərarları iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir.

5.4. Elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən elm sahələri üzrə elmi tədqiqat işlərinin yerinə yetirilməsində iştirak edən, müvafiq dövlət orqanlarının, habelə digər təşkilatların aparıcı alim və mütəxəssisləri Şuranın üzvləri ola bilərlər.

5.5. Şuranın cari fəaliyyətinə rəhbərliyi məsul katib həyata keçirir.

5.6. Məsul katib:

5.6.1. Şuranın iclaslarının gündəliyinin layihəsini hazırlayır;

5.6.2. Şuranın iclaslarının hazırlanmasını və keçirilməsini təşkil edir;

5.6.3. Şuranın iclasında müzakirəyə çıxarılaçaq sənəd və materiallarla Şuranın üzvlərinin vaxtında tanış olmasını təmin edir;

5.6.4. Şuranın iclaslarının protokollarını rəsmiləşdirir.

5.7. Şuranın üzvlərinin səlahiyyətləri aşağıdakılardır:

5.7.1. Şuranın iclaslarında və fəaliyyətində iştirak etmək;

5.7.2. Şuranın səlahiyyətlərinə aid təşkilati məsələlər barədə təkliflər vermək;

5.7.3. Şuranın iclasına təqdim edilmiş bütün materiallarla əvvəlcədən tanış olmaq;

5.7.4. Şuranın protokolları, qərarları və digər sənədləri ilə tanış olmaq.

5.8. Şuranın qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etmək üçün elmi problemlər üzrə elmi şuralar yaradılır.

5.9. Elmi problemlər üzrə elmi şuralarda konkret istiqamətlər üzrə dissertasiya mövzuları müzakirə edilərək təsdiq edilir, həmin istiqamətlərin aktual hesab edilən məsələləri müzakirəyə çıxarılır və qərarlar qəbul olunur.

5.10. Elmi problemlər üzrə elmi şuraların tərkibi müvafiq istiqamətlər üzrə fəaliyyət göstərən elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin yüksəkixtisaslı elmi kadrlarından formalaşdırılır və Şura tərəfindən təsdiq edilir.

5.11. Şuranın nəzdində işçi qrup yaradılır.

5.12. İşçi qrupun fəaliyyətinə məsul katib rəhbərlik edir.

5.13. İşçi qrup Şuranın iclaslarında müzakirəyə çıxarılaçaq qərar layihələrini hazırlayır və qəbul edilmiş qərarların yerinə yetirilməsinə nəzarət edir.